

Neftqazçixarmada aqressiv mühitli lay sularında duz çökmələrinin qarşısının alınması

F.Q. Həsənov, t.ü.f.d,
A.M. Səmədov, t.e.d.,
S.B. Bayramov, t.e.n.
"Neftgazelmitadlıqatlıyə" İnstitutu

Açıq sözlər: neftqazçarma sexləri, mexaniki qarışqlar, nəsos-kompressor borulan, dərinlik nasosları, suvurucu quyular, duzçökmə inhibitoru, duz çöküntüləri, lay suları, injeksiya quyuları.

DOI.10.37474/0365-8554/2021-4-48-52

e-mail: FazilQ.Hasanov@socar.az

Предотвращение солеотложений в агрессивной среде пластовых вод в нефтегазодобыче

Ф.Г. Гасанов, д.ф.н., А.М. Самедов, д.т.н., С.Б. Байрамов, к.т.н.
НИИПиНефтегаз

Ключевые слова: нефтегазодобывающие объекты, механические смеси, насосно-компрессорные трубы, глубинные насосы, водонагревательные скважины, ингибитор солеотложений, солевые отложения, пластовая вода, инъекционные скважины.

В нефтегазодобыче отделенная от нефти пластовая вода, после очистки от солеотложений и механических примесей, закачивается в инъекционные скважины. При смешении высокоминерализованных пластовых вод образуются солевые отложения, которые приводят в негодность технологическое оборудование и трубы во время сбора и транспортировки, снижают проницаемость инъекционных скважин. Проведенные экспериментальные исследования показывают, что на каждую тонну необходимо закачать 100 граммов ингибитора марки КД-7, чтобы предотвратить солеотложение при смешении пластовых вод. Технологические процессы необходимо проводить в закрытой системе, а загрязненные нефтью и пластовой водой территории должны быть очищены и благоустроены.

Prevention of salt deposition in corrosive medium of produced water in oil-gas production

F.G. Hasanov, PhD in Tech. Sc., A.M. Samedov, Dr. in Tech. Sc., S.B. Bairamov, Cand. in Tech. Sc.
"Oil-Gas Scientific Research Project" Institute

Keywords: oil producing facilities, mechanical impurities, production string, deep well pumps, water injection wells, salt sedimentation inhibitor, produced water, injection wells.

Produced water isolated from the oil in oil-gas production is pumped into the injection wells after cleaning from salt deposits and mechanical impurities. In the mixture of high-mineralized produced water, salt deposits making the technological equipment and pipes useless while gathering and transportation, reduce the permeability of injection wells. Carried out experimental researches show that for each ton it is necessary to pump 100 g of KD-7 inhibitor to prevent salt deposition in the mixture of produced water.

Technological processes should be performed in a closed system, and the territories contaminated with oil and produced water cleaned and equipped well.

Həzirdə Abşeron yarımadasındaki neft yataqların istismar quyularından alınan mayenin 90-95 %-ni lay suları təşkil edir. Müxtalif quyulardan çıxarılan yüksək dərəcədə minerallaşmış lay suları çox aqressivdir və qarışdırda duz çöküntüləri

əmələ gətirir [1, 2]. Lay sularının utilizasiyası və neft hasilatının artırılması üçün lay suları injeksiya quyularına vurulmalıdır. Aqressiv suların nəqli zamanı boru və texnoloji avadanlıqlarda intensiv duzçökmə və korroziya prosesləri baş verir ki, bu

Cədvəl 1

Sıvı nümunəsinin sənətkarlılığı və sahəsi	Sıvı sənətkarlılığı və qınlı kəsməsi kg/m ³	Sıvıyan mənzərəsi qınlı kg/m ³	Na ⁺ + K ⁺	Ca ²⁺	Mg ²⁺	Cl ⁻	SO ₄ ²⁻	HCO ₃ ⁻	RCO ₃	HB ₄ O	S ₁	A ₁	r _{Cl}	R _{Na}	Sulinə görmə sübhəsi	
I sahə çöküntülü	1065	748.3	150±5	2245	1120	64610	254.8	1560	0	940	-	3.15	0	2.65	1.12	KX
II/I sahə çöküntülü	1068	715.2	20467	1924	900	67670	245	1220	0	1800	-	91.5	12.6	0.64	0.83	NHK
III/I sahə çöküntülü	1072	792.8	35500	1025	67450	126	1160	0	1300	1750	86.42	308	0.09	0.96	KX	
IV/I sahə çöküntülü	1060	748.7	30495	2045	850	53605	135	1770	121	1150	-	91.53	20.15	0.09	0.82	KX
V/I sahə çöküntülü	1075	775.8	20518	3125	1590	68515	357	780	0	1250	-	90.45	0	2.45	1.12	KX
VI/V sahə çöküntülü	1070	745.56	33540	2285	1045	61770	276.5	732	0	1050	250	81.5	0	5.45	1.10	KX

da onların tez sıradan çıxmamasına və ətraf mühitin çırklonnmasına görətib çıxarır. Nefstdən ayrılan lay suları kimyavi tomlizlənmə aparılmışdan bərbər injeksiya quyularına vurulursa, quyudibində duz çöküntülərindən tıxac yaranar, layın keçiriciliyi azalar və nöticədə quyuların lay sularını qobul etməsi idaricə çətinləşir.

Lay sularının utilizasiyası üçün onların qarışması zamanı yaranan duzçökmələrinə qarşı inhibitorların işlənilib hazırlanması neft sonayesində aktual məsələlərdən biridir.

Qeyd etmək lazımdır ki, vaxtilə "Balaxanıneft" NQÇİ-nin Balaxanı-Sabunçu-Ramana yatağının Məhsuldar Qası və qışmanın Abşeron mərtəbəsinin iyrimi bes obyekti və qızılından onların son dövründə götürülmüş si-nümunələrinin fiziki-kimyavi analizlərinə aparılmışdır [1].

"Balakhani Operating Company LTD" şirkətinin 1 №-li Neftqazçixarma sexinin sahələrindən götürülmüş lay sularının fiziki-kimyavi göstəriciləri tədqiq olunmuş, tiplər müəyyənləşdirilmiş, onların qarışması nöticəsində bəzən duzçökmələrinə qarşı yeni tərkibli inhibitorun laboratoriya sinqları aparılmışdır.

Lay sularının tərkibi Sulinə görə aşağıdakı tiplər bələddir: kalsium xlor (KX), natrium hidrokarbonat (NHK), maqnezium xlor (MX) və natrium sulfat (NS). Lay sularının fiziki-kimyavi analizlərinin nöticələrinə görə sıxlığı, minerallaşması, komponentlərinin miqdəri və başqa göstəriciləri cədvəl 1-də verilmişdir.

Abşeron mərtəbəsi suları əsasən KX tipli olub minerallaşması 45±92.8 q/l arasında doyır. Ca²⁺ və Mg²⁺ ionlarının miqdəri uyğun olaraq 2.5 və 1.59 q/l-a qədərdir. NHK tipli sularda bu rəqəm çox azdır. SO₄²⁻ ionunun miqdəri 0.145 q/l, KX tipli sularda issə 0.673 q/l təşkil edir. HCO₃⁻ ionları NHK sularda 0.122 və 0.121 q/l, KX tipli sularda issə müvafiq olaraq 0.177 və 0.110 q/l təşkil edir. Üzvi turşu duzlarının miqdəri 0.65±1.3 q/l arasında doyır. Suyun I düzüllüyü (S₁) 81.5-90.45 %-ekv., II düzüllüyü (S₂) 0-30.8 %-ekv., II qəlaviləyi (A₂) issə 0.48±5.45 %-ekv. rNa/rCl amsalı NHK tipli sularda 1.3, KX tipli sularda issə 0.96-dir.

Suraxanı lay dəstəsi suları KX tipli olub minerallaşması 45±141.8 q/l arasında doyır, tosadüfi hallarda MX tipli sulara da rast gəlinir. Suyun əsas komponentləri olan Na⁺-Ca²⁺ və Cl⁻ ionlarının miqdəri, uyğun olaraq 15.045±32.50 və 34.670±68.515 q/l-dir. Ca²⁺ ionunun miqdəri 2.050±2.285 q/l, Mg²⁺ ionunun miqdəri issə 0.850±1.59 q/l arasında doyır. SO₄²⁻ ionları

AZƏRBAYCAN NEFT TƏSƏRRÜFÜTİ

Azərbaycan Nefti / Azerbaijan Oil Industry

04'2021

04'2021

Sə nümunəsinin göldürdüyü yer	Inhibitorun markası	Inhibitorun məqdarı, mg/l	Duzçökən sürtü, mg/m ² /saat	Duzçökəmeye qarşı təsir effekti, %	Korroziya sürtü, q/m ² /saat	Korroziyaya qarşı təsir effekti, %
I sahə çökdürütü	-	-	0.4850	-	1.1354	-
	KD-7	100	0.03540	92.7	0.1545	92.7
II/I sahə çökdürütü	-	-	0.3215	-	0.7435	-
	KD-7	100	0.0452	85.9	0.1235	83.4
II/II sahə çökdürütü	-	-	0.4542	-	1.2340	-
	KD-7	100	0.0657	85.7	0.1248	89.9
III sahə çökdürütü	-	-	0.4330	-	1.1253	-
	KD-7	100	0.0355	91.8	0.1345	88.4
IV/I sahə çökdürütü	-	-	0.4673	-	1.3245	-
	KD-7	100	0.0342	92.7	0.1315	90.1
IV/II sahə çökdürütü	-	-	0.4550	-	1.1123	-
	KD-7	100	0.0545	88.0	0.2123	86.4
IV/III sahə çökdürütü	--	-	0.3214	-	0.6545	-
	KD-7	100	0.0454	85.9	0.1140	82.5

təsədüfi hallarda rast gəlinir və onun məqdarı 0.125 ± 0.357 q/l-ə qətir. HCO_3^- və CO_3^{2-} ionlarının məqdarı 1.16 ± 1.56 və $0.0-0.11$ q/l arasında dəyişir. Bu ionların yüksək konsentrasiyası NHK tipli sularda olacaqdır. KX və MX tipli sularda həmin ionların məqdarı 0.2 q/l-dən çox deyil. Üzvi təriş dərəclərinin konsentrasiyası 0.650 ± 1.3 q/l arasında dəyişir. Sulurların 1 duzluqluları (S_1) 81.5 ± 91.5 %-ekv., II qələviliyi (A_2) isə 0.55 ± 2.65 % ekv-dir. $r\text{Na}/\text{Cl}$ omsalı KX və MX tipli sularda 0.82 ± 1.12 , NHK tipli sularda isə 1.3 ± 0.9 qədərdir.

Bələdiyə, Sabunlu lay dəstəsinin suları KX tipli olub, minerallaşması 31.3 ± 158.7 q/l arasında dəyişir. NHK tipli sular geniş KX və MX tipli sulalar isə nisbəton az yayılıb. Suyun minerallaşması 30.5 ± 132.7 q/l arasında dəyişir. Yüksək minerallaşmış sular KX və MX tiplərə təmsil olunmuşdur.

Balaxanı lay dəstəsinin suları NHK tipli olub, minerallaşması 23.4 ± 85.4 q/l arasında dəyişir. Suyun dərəcəsindən asasını təskil edən Na^+ , Cl^- və HCO_3^- ionlarının məqdarı, uyğun olaraq 11.3 ± 30.9 ; 8.0 ± 54.0 və 0.9 ± 6.3 q/l-dir. Ca^{2+} , Mg^{2+} və SO_4^{2-} ionlarının məqdarı azlıq təskil edir, 0.7 q/l-dən çox deyil. KX, MX və NS tipli sulara təsədüfi hallarda rast gəlinir ki, bu da oksor hallarda horizontalın birgə istismarı və sinətgə vaxtı götürülmüş su nümunələrinin analizləri ilə olacaqdır.

Tərkibində müxtəlif quruluşlu qeyri-üzvi və üzvi birləşmələr olan duzçökən inhibitorlarının nəft-mədən avadanlıqlarında baş verən duzçökəmələrə qarşı geniş tətbiqi möləmdür [3]. Qeyd

etmək lazımdır ki, ən geniş yayılmış texnoloji üssüllərdən biri də qeyri-üzvi çöküntülərin aradan qaldırılması ilə olacaqdır kimyavi reagentlərin tətbiq olunması ilə aparılır.

Bütün təbələbləri riyat etməklə inhibitorun seçilmiş və texnologiyının tətbiqi ilə duzçökəmənin aradan qaldırılması neftin ilkən hazırlanmasından tətbiq quydubı zonaya qədər prosesləri əhatə edir.


Laboratoriya şəraitində aparılan tədqiqatlarda institut torofindən işlənmiş KD-7 markali reagentin yüksək minerallığı malik lay sularında təsiri öyrənilmişdir. Tədqiqatlar laboratoriya şəraitində metodikdə uyğun aparmışdır [4, 5].

Cədvəl 2-də "Balakhani Operating Company LTD" şirkətinin 1 Nə-li Neftqazixarma sexinin sahələrindən götürülmüş lay suyu nümunələrinin laboratoriya şəraitində aparılan duzçökəmələrə və korroziya proseslərinə qarşı təkəf olunan KD-7 reagentinin müdafiə effekti tətbiq olunmuşdur. Tədqiqatlar dinamik rejimdə, otaq temperaturu şəraitində reagentsiz mühitdə və reagent əlavə olunmaqla (100 mg/l) aparmışdır. Cədvəldən göründüyü kimi, tətbiq olunan sularda reagentsiz mühitdə baş verən duzçökəmə və korroziya sürətləri yüksəkdir, uyğun olaraq 0.3215 ± 0.4673 və 0.7435 ± 1.3245 q/m²/saat intervalllarında dəyişir.

Aparılan tədqiqatlar göstərmisdir ki, inhibitor mühitdə duzçökəmə və korroziya sürəti xeyli dərəcədən aşağıdır, müvafiq olaraq 0.0342±0.0452 və 0.1235 ± 0.1140 q/m²/saat təşkil edir. Inhibitor mühitdə vurulduğunda duzçökəmələr və korroziyaya qarşı müdafiə effekti, müvafiq olaraq 85.7±92 və 82.5±92.7 % təşkil edir.


82.5±92.7 % təşkil edir. Bələliklə, aparılan tədqiqatlar göstərir ki, KD-7 inhibitoru 100 q/t məsrləsi bu təpə lay sularına vurulursa, duzçökəmələr və korroziyaya qarşı əhəmiyyətli dərəcədə alınır.

Inhibitorun təsir mexanizmini reagentin tərkibindəki turşu xassəlli kompleksin olması ilə izah olunur ki, korroziya şəraitində lay sularında yaranan damır birləşmələrin parçalayır. Kimyavi reaksiya aşağıdakı göstərilən variantla gedir:




Məlumdur ki, xlorid turşusu ilə ammonium xlorid qarşısında kalsium karbonatın dağılmasına götürər çıxarır. Digər sabobdon ammonium xlorid turşusunun iştirakı ilə lay daxiliində həll olmayan birləşmələr əmələ götür ki, bu da xlorid turşusunun masamalarla təsirini artırıb olur. Ammonium xlorid isə öz növbəsində layda kristallaşma mərkəzlərinin qarşısını alaraq, bikarbonatların parçalanması ilə möhluldən karbon qazı halında ayrıılır. Reaksiya aşağıdakı kimi baş verir.

Karbonatların parçalanması:



Bikarbonatların parçalanması:




Yuxarıda göstərilən komponentlərin təsiri şəraitində bu tərkib quydubı zonada və quydubı nasos-kompressor borularının səthində duz çöküntülərinin əmələ gəlməsinin qarşısını alır. Bələliklə, aparılan tədqiqatlar göstərir ki, lay sularının inhibitorla işlənməsi duzçökəmə və korroziya proseslərinin təsiri ilə, bu suların suvurucu quydulara vurulmasına qaydubı və layda tıxac yaranma ehtimalı olmur.

"Balakhani Operating Company LTD" şirkətinin 1 Nə-li Neftqazixarma sexinin sahələrindən götürülmüş lay sularında baş verən duzçökəmələr və korroziya proseslərinin sürəti müvafiq olaraq 8±10 və 4±5 dəfə azalır. Bu da slava kimyavi reagent istifadə etmədən suvurucu quydulara su vurulmasına müümkün edir.

5. Neftdən ayrılan lay sularının suvurucu quydulara vurulması hesabına lay təzyiqinin qismən saxlanması, quyduların neft hasilatlarının artırılması və ətraf mühitin cırklənmədən müdafiə olunmasına şərait yaranır.

Natıca

1. "Balakhani Operating Company LTD" şirkətinin 1 Nə-li Neftqazixarma sexinin lay sularının təsir mexanizmini reagentin tərkibindəki turşu xassəlli kompleksin olması ilə izah olunur ki, korroziya şəraitində lay sularında yaranan damır birləşmələrin parçalayır. Kimyavi reaksiya aşağıdakı göstərilən variantla gedir:



2. Laboratoriya şəraitində lay sularının duzçökəmələr və korroziyaya qarşı həm reagent-siz mühitdə, həm də reagentin iştirakı ilə sinqənlər aparılmışdır. Müşayyan olunmuşdur ki, reagent-siz mühitdə sularda baş verən duzçökəmə və korroziya sürətləri müvafiq olaraq 0.3215 ± 0.4673 və 0.7435 ± 1.3245 q/m²/saat intervalllarında dəyişir ki, bu da mövcud normalardan yüksəkdir.

3. Aparılan tədqiqatlardan molun olunmuşdur ki, inhibitorlu mühitdə lay sularında duzçökəmə və korroziya sürəti, müvafiq olaraq 0.0342 ± 0.0452 və 0.1235 ± 0.1140 q/m²/saat qədər azalmışdır. KD-7 inhibitorlu mühitdə 100 q/t məsrləsi verildikdə duzçökəmə və korroziyo qarşı müdafiə effekti, müvafiq olaraq 85.7±92 və 82.5±92.7 % təşkil edir.

4. Lay sularının duza qarşı inhibitorlu işlənməsindən sonra bu sularda duzçökəmə və korroziya proseslərinin sürəti müvafiq olaraq 8 ± 10 və 4 ± 5 dəfə azalır. Bu da slava kimyavi reagent istifadə etmədən suvurucu quydulara su vurulmasına müümkün edir.

5. Neftdən ayrılan lay sularının suvurucu quydulara vurulması hesabına lay təzyiqinin qismən saxlanması, quyduların neft hasilatlarının artırılması və ətraf mühitin cırklənmədən müdafiə olunmasına şərait yaranır.

Әдәbiyyat siyahısı

1. Ахундов А.Р., Мехтиев У.Ш., Рачинский М.З. Справочник по водам нефтегазовых и газоконденсатных месторождений Азербайджана. – Баку: Маариф, 1976, 327 с.
2. Гаджиев Ф.М. Гидрогеологические условия формирования и размещения месторождений нефти и газа Южно-Каспийской мегавпадины. – М.: Недра, 1998, 386 с.
3. Персианцев М.Н. Добыча нефти в осложненных условиях. – М.: Недра-Бизнесцентр, 2000, 653 с.
4. Никишина Л.И. Экспериментальные и промысловые исследования методов борьбы с отложениями солей. – М.: ВНИИОЭНГ, 1977, 99 с.
5. ГОСТ 9.506-87. Единая система защиты от коррозии и старения (ЕСЗКС). Ингибиторы коррозии металлов в водно-нефтяных средах. Методы определения защитной способности.

References

1. Akhundov A.R., Mekhtiev U.Sh., Rachinskiy M.Z. Spravochnik po vodam neftegazovykh i gazokondensatnykh mestorozhdeniy Azerbaidzhana. – Baku: Maarif, 1976, 327 s.
2. Gadzhiev F.M. Gidrogeologicheskie usloviya formirovaniya i razmeshcheniya mestorozhdeniy nefti i gaza na Yuzhno-Kaspis'koj megavpadine. – M.: Nedra, 1998, 386 s.
3. Persiantsev M.N. Dobycha nefti v oslozhnennykh usloviyakh. – M.: Nedra-Biznessentr, 2000, 653 s.
4. Nikishina L.I. Experimental'nye i promyslovye issledovaniya metodov bor'by s otlozheniyami soley. – M.: VNIIOENG, 1977, 99 s.
5. GOST 9.506-87. Yedinaya sistema zashchity ot korrozii i stareniya (ESZKS). Ingibitory korrozii metallov v vodno-neftyanykh sredakh. Metody opredeleniya zashchitnoy sposobnosti.